

Ailə vəziyyətiniz _____

Yaxın qohumlarınız (atanız, ananız, arvadınız* (əriniz), uşaqlarınız, qayınatanız, qayınananız, qardaşlarınız, bacılarınız, qayın və baldızlarınız, onların ərləri və arvadları) haqqında məlumat

Qohumluğun dərəcəsi	Soyadı, adı, atasının adı	Doğulduğu tarix və yer	İş yeri və vəzifəsi	Yaşadığı ünvan

*Arvad ərinin soyadını daşıyarsa, onun əvvəlki soyadı da qeyd edilməlidir.

“ _____ ” _____ 20 _____ il

vərəqənin doldurulma tarixi

vərəqəni dolduran şəxsin imzası

Vərəqəni dolduran şəxs bundan sonrakı bütün dəyişikliklər haqqında iş yerinə məlumat verməlidir.

KADRLAR UÇOTUNUN ŞƏXSİ VƏRƏQƏSİ

Soyadınız _____

Adınız _____

Atanızın adı _____

Soyadınızı, adınızı və ya
atanızın adını dəyişmişinizsə,
nə vaxt və hansı səbəbə görə

Doğulduğunuz tarix (gün, ay, il)
və yer (ölkə, şəhər, rayon,
qəsəbə, kənd)

Cinsiniz _____

Vətəndaşlığınız
(dəyişmişinizsə, nə vaxt və
hansı səbəbə görə)

Ağ fonlu rəngli
fotoşəkil
(6x4)

Təhsiliniz (orta, orta ixtisas, ali, natamam ali və s.)

Təhsil müəssisəsinin adı, fakültə	Təhsil dövrü		Diplom üzrə ixtisasınız və peşəniz	Diplomun nömrəsi, verilmə tarixi
	Daxil olduğunuz tarix	Bitirdiyiniz tarix		

Əlavə təhsiliniz (ixtisasartırma, təkmilləşdirmə və s. kurslarda iştirak)

Təhsil müəssisəsinin adı	Təhsil dövrü		Təhsil proqramının adı (istiqlaməti)	Diplomun (və ya digər sənədin) nömrəsi, verilmə tarixi
	Daxil olduğunuz tarix	Bitirdiyiniz tarix		

Elmi dərəcənin və elmi adınız

Elmi dərəcə (elmi ad)	Verildiyi tarix	Kim tərəfindən verilib	Diplomun nömrəsi, verilmə tarixi

Hansı dilləri bilirsiniz və nə dərəcədə (zəif, yaxşı, sərbəst)	Dillər		Bilmə dərəcəsi

Dövlət qulluğunda ixtisas dərəcəiniz, diplomatik və ya digər xüsusi rütbələriniz, verildiği tarix _____

Əmək fəaliyyətinə başladığınız vaxtdan etibarən (hərbi xidmət və əvəzçilik üzrə iş də daxil olmaqla) gördüyünüz işlər

Tarix (gün, ay, il)		İş yeriniz (nazirliyin, idarənin, təşkilatın, müəssisənin adını vaxtı ilə olduğu kimi göstərməklə)	Vəzifəniz
daxil olduğunuz	çıxdığınız		

Kompüter texnikasından istifadə və digər peşə (ixtisas) bacarıqlarınız _____

Əmək (peşə) fəaliyyəti ilə bağlı konfrans, seminar və s. tədbirlərdə iştirakınız _____

Dövlət təltifləriniz və fəxri adlarınız (nə vaxt və nə ilə təltif edilmişsiniz) _____

Seçkili (qanunvericilik və ya yerli özünüidarəetmə) orqanlarda iştirakınız _____

Hərbi mükəlləfiyyətə münasibətiniz və hərbi rütbəniz _____

Cinayət məsuliyyətinə cəlb edilməmişsinizsə, nə vaxt və hansı əmələ görə _____

Əlavə etmək istədiyiniz məlumat _____

Şəxsiyyət vəsiqənin seriyası, nömrəsi, verilmə tarixi və verən orqan _____

Ev ünvanınız _____

Ev tel. _____ İş tel. _____ Mob.tel. _____

Elektron poçt ünvanınız _____